

## İdarəetmə ucotu

Hər-hansı bir müəssisəni idarə etmək üçün ilk önce müəssisənin fəaliyyəti bərədə operativ və dolğun məlumat tələb olunur. Məsələn, gündəlik istehsal, satış, materialların və xammalın istifadəsi, istehsal olunmuş məhsulun maya dəyeri və s. Mühasibat ucotu bu tip məlumatları operativ və analitik şəkildə verə bilmir. Bunun üçün müəssisədə mühasibat ucotu ilə bərabər idarəetmə ucotu sistemi yaradılır.

İdarəetmə ucotu sisteminin tətbiq edilməsi və fəaliyyət göstərməsinin zəruriliyi ondan ibarətdir ki, müasir zamanda müəssisələr arasında rəqabət artır, bazar konyukturası mürekkebləşir və idarəetmə qərarlarının keyfiyyətinə təsir göstərən müxtəlif yeni informasiyalar (o cümlədən maya dəyeri haqqında) tələb olunur.

## İdarəetmə ucotu nədir?

### İdarəetmə ucotunun anlayışı

İdarəetmə ucotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nezaretin aparılması üçün menecərə lazımlı olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. İdarəetmə ucotu idarəetmə prosesini ucot prosesilə **əlaqələndirir**.

**İdarəetmə ucotu** - hər hansı bir obyektdin idarə olunması üçün lazımlı olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yiğilması, sistemləşdirilməsi, tehlili, ayrılması, izahı və ötürülməsi deməkdir. İdarəetmə ucotunun sənədli **daxili ucotdur**.

Ucot elmində idarəetmə və istehsalat ucotu anlayışları vardır.

**Istehsalat ucotu** sisteminde hər şeydən əvvəl məsrəflərin sənədləşdirilməsi və qruplaşdırılması, əsas istehsal xərclərinin müəyyən edilməsi, tullantıların və elave məhsulların əsas istehsal hesabından şilinməsi, hesabat dövrünün axırına qalan bitməmiş istehsal qalığının ümumi qalıqdan çıxarılması baş verir. Bundan başqa istehsalat ucotu hər bir bölmənin istehsal etdiyi məhsulun, her bir məmulat növünün, məmulat vahidinin, müəssisənin satılmış məhsullarının faktiki maya dəyerinin hesablanması üzrə əməliyyatları və məhsulun maya dəyeri haqqında hesabatın tərtib olunması üzrə əməliyyatları əhatə edir.

Istehsalat ucotunun məzmunu istehsala çəkilən xərclərin ucotu, nezaretin təşkili və məhsulun maya dəyerinin kalkulyasiyası ilə məhdudlaşır.

İdarəetmə ucotu istehsalat ucotuna əsaslanaraq müxtəlif **İdarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informaslya bazaları hazırlayırlar**. O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rehbərlerini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə ucot məlumatları ilə yanaşı xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.

Beləliklə, idarəetmə uçotu müəssisənin idarədaxili idarə olunması sisteminin ayrılmaz hissesi hesab edilir və istehsalat uçotundan onunla fərqlənir ki, burada əsas diqqət informasiyanın idarəetmə məqsədi üçün istifadə edilməsinə yönəldilir.

### **İdarəetmə uçotunun məqsədi**

İdarəetmə uçotunun məqsədini konkret müəssisədə qəbul edilmiş qərarın təbətiinə tam uyğunlaşdırılmış və idarəetmə vasitəsi kimi istifadə edilən hesabat sisteminin təmin edilməsi təşkil edir. Qarşıya qoyulan məqsədə nall olmaq üçün idarəetmə uçotu sistemi planlaşma, uçot, təhlil, tənzimləme və s. işlərdə istifadə olunur. Bütün bunlar formalasdırılan məqsədlərin son neticəsinin müəyyən edilməsinə yönəldilir.

Əgər maliyyə uçotu müəssisənin istehsalat fealiyyətinin ümumi neticəsinin (onun bütün bölmələri və hazırlanmış məmulatın çeşidi üzrə) müəyyən olunmasını təmin ədирse, bu əmumi yekunu fealiyyətin ayrı-ayrı bölmələri üzrə göstəricilərə (işlərin növlərinə, coğrafi zonaya, məmulata) ayırmak üçün müvafiq məlumatlar tələb olunur ki, bunları da mahiyət etibarilə **idarəetmə uçotu verir**.

### **İdarəetmə uçotunun vəzifələri**

Beləliklə, təyinatından və qarşıya qoyulan məqsəddən asılı olaraq idarəetmə uçotu aşağıdakı **əsas vəzifələri** yerinə yetirir:

- müəssisənin üzərinə götürdüyü bütün istehsal funksiyalarının yerine yetirilməsnin təmin ədən xərcləri müəyyənlendirir;
- müəssisə balansının bir sıra tərkib hissələrini (məsələn, anbardakı hazır məmulat ehtiyatını, hazırlıq mərhələsində olan məmulatın miqdarı) hesablamaq üçün əsas yaradır;
- müvafiq satış qiymətilə müqayisə etmək üçün məmulatların (malların) dəyerini hesablamalıq müəssisənin istehsalat fealiyyətindən əldə edilən nəticəni təhlil edir;
- cari xərc və gəlirləri proqnozlaşdırır (məsələn, məmulatın dəyerini və təsərrüfat bündən hesablamalıq yolu ilə);
- proqnozlaşdırılan və həqiqi məlumatlar arasındaki kənarlaşmanı təhlil və təsdiq edir (məsələn, bündə xərclərinə və onların icrasına nəzarət edir).

Bu sadalanan vəzifeleri üç istiqamətdə qruplaşdırmaq məqsədəyəngundur:

- Birinci istiqamət - məmulat və xidmətin dəyerinin hesablanması, həmçinin rentabilitiyin təhlili;
- İkinci istiqamət - müəssisənin məsul bölmələrinin yerine yetirdiyi funksiyalarla əlaqədar maliyyə-təsərrüfat fealiyyətinə idarəetmə nəzarəti;
- Üçüncü istiqamət - qərar qəbul etmək.

### **Maliyyə və idarəetmə uçotlarının müqayisəsi**

Maliyyə və idarəetmə uçotunun müqayisəsini aşağıdakı amillərlə müəyyən etmək olar:

1. Tənzimlənmə dərəcəsi. Maliyyə uçotunun aparılması her bir müəssisə ve təşkilat üçün vacibdir. Eyni zamanda maliyyə uçotunun aparılması mütləq dövlət tərəfindən tənzimlənilir.

İdarəetmə uçotunun aparılması isə müəssisənin daxili işidir. Heç kimin ixtiyarı yoxdur ki, ayrı-ayrı uçot formalarının tətbiqinə göstəriş versin.

2. Informasiyanın dəqiqliyi. İdarəetmə qərarlarının qəbul edilməsində bəzən texmini məlumatlardan istifadə edirlər. Maliyyə uçotunda isə yalnız baş vermiş əməliyyatlar neticəsində dəqiq informasiyalardan istifadə edilir.

3. Informasiyanın əhatəliyi. Maliyyə hesabatında müəssisənin bütün fealiyyəti eks etdirilir. İdarəetmə uçotu əsasən informasiya xarakteri daşımaqla yanaşı həm də ayrı-ayrı struktur bölmələrinin fealiyyətini eks etdirir.

4. Uçotun məqsədi. Maliyyə uçotunun əsas məqsədi müəssisənin istifadəçiləri üçün maliyyə sənədlərinin tərtib edilməsindən ibaretdir. İdarəetmə uçotu isə əsasən idarəetmə, nəzarət və planlaşdırma ilə əlaqədar informasiyaları ümumiləşdirmək üçün istifadə edilir.

5. Informasiya istifadəçiləri. Maliyyə uçotu informasiyasından istifadə edənlərə əsasən müəssisəyə aidiyəti olan fiziki və hüquqi şəxslər, kreditörələr, vergi orqanları, bündənkinər fondlar və s. təşkil edir.

İdarəetmə uçotunun məlumatlarından konkret şəxslər- müəyyən fealiyyət üçün məsuliyyət daşıyan müxtəlif səviyyəli idarəedicilər istifadə edir. İdarəetmə uçotunun məlumatlarına əsasən məhsulun maya dəyərinin hesablanması, onun təhlili, müəssisənin və onun ayrı-ayrı struktur bölmələrinin fealiyyətinin uzunmüddəli planlaşdırılması işi həyata keçirilir.

6. Uçotun prinsipi. Maliyyə uçotu ümumi qaydada təsdiq olunmuş mühasibat uçotu standartlarına uyğun olaraq aparılır. Bu qayda imkan verir ki, xarici informasiya məlumatları uçot məlumatları ilə müqayisə edilsin. İdarəetmə uçotu isə heç bir hüquqi tələblərə və standartlara uyğun olaraq aparılmır. Burada əsas məqsədi odur ki, mühəsibatlıq öz işində bu və ya digər məsələlərin həllində lazımlı metodu özü seçsin və tətbiq etsin.

7. Uçotun quruluşu. Maliyyə uçotunda aşağıdakı bazis bərabərtiyi mövcuddur:

Aktiv = Öhdəliklər + Xüsusi kapital

İdarəetmə uçotunda göstərilən qayda yoxdur. Onun quruluşu üç obyektle müəyyən edilir: gəlir, məsrəf və aktiv. İdarəetmə uçotu istənilən anda bu anlayışlara müraciət

edə bilər.

8. Vaxta münasibətinə görə. Maliyyə hesabatında müəyyən hesabat dövrü ərzində baş vermiş əməliyyatlar və faktların nəticələri haqqında informasiya eks etdirilir. Həmin məlumatları idarəetmə uçotu özünün planlaşdırma və prognozlaşdırma sistemində istifadə edir. Idarəetmə uçotunda gələcəkdə baş verəcək informasiyalar əhatə edilir. Maliyyə uçotunda "bu necə olub", idarəetmə uçotunda isə "necə olmalıdır" göstərilir. Deməli, idarəetmə uçotunda gələcək dövr qlymetlərinə daha çox dlıqqət edilir.

9. Informasiyanın təqdim olunma forması. Maliyyə uçotunda təsərrüfat əməliyyatları pul formasında göstərilir. Baş kitabda olan bütün hesablar üzrə qalılıqlardan maliyyə hesabatları tərtib etmək üçün istifadə edilir. Idarəetmə uçotunda isə informasiya məlumatlarının eksəriyyəti daha çox miqdır ifadəsində eks etdirilir.

10. Informasiyanın verilməsinin tezliyi. Kənar istifadəçilər üçün maliyyə uçotunun yekununa görə hesabat formaları vaxtaşırı olaraq - aylıq, rüblük və illik tərtib edilir. Idarəetmə uçotunda isə hesabatlar hem vaxtaşırı və hem də rəhbərliyin tapşırığı ilə sıfarişçilər üçün hazırlanır.

11. Informasiyanın təqdim olunma vaxtı. Maliyyə hesabatlarının təqdim olunma vaxtı reqlamentləşdirilir, idarəetmə uçotu üzrə hesabatlarının təqdim olunma vaxtı isə müəssisə rehberi tərəfindən müəyyən edilir.

12. Uçotun aparılması metodu. Maliyyə uçotunun aparılması zamanı metodunun əsas ünsürləri kimi hesablar sistemi və ikitərəfi yazılış, sənədləşmə və inventarizasiyadan istifadə edilir. Idarəetmə uçotunda bu üsullardan istifadə edilir. Lakin həmişə yox.

13. Informasiyanın açıqlanması səviyyəsi. Maliyyə uçotunda informasiya kommersiya sırrı xarakterini daşımir, idarəetmə uçotu informasiyası isə kommersiya sırrı xarakterini daşıyır və onun açıqlanması məsləhət bilinmir.

14. Məsuliyyət səviyyəsi. Maliyyə hesabatının tərtib zamanı bu və ya digər məlumatların saxtalaşdırılması aşkar edilərsə həmin müəssisə və ya şəxs vergi orqanları tərəfindən cərimə edilirlər və ya məhkəməye müraciət edilir. Idarəetmə uçotu daha çox təxmini xarakter daşıyır. Əgər müəssisə rəhbərliyi onun səhv olduğunu aşkar edərsə həmin hesabatı tərtib edənlə müvafiq qaydada cəzalandırır.

Bələliklə, maliyyə və idarəetmə uçotu arasında fərqlər olmasına baxmayaraq metodun elementlərinə, uçot obyektləri və illkin informasiyanın vahidliyinə görə onlar ümumi cəhətlərlərə malikdir.

Mənbə: [www.muhasib.az](http://www.muhasib.az)